



Qədim, doğma Qobustanım

QOBUSTAN

Qobustan Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1992-ci ildən çıxır * İCTİMAİ-SİYASİ QƏZET * №007 (190) noyabr 2019-cu il

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Təsi kənd sakinləri ilə səyyar görüş keçirdi



Qobustan rayon Təsi kənd ümumi orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Təsi kənd



sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakin-



lər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərlərinə minnətdarlıqlarını bildirdilər və onla-

rı narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil

Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Daha bir kəndin yolu yenidən quruldu



Qobustan rayonunun əksər kəndlərinə gedən yol yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilir. Növbəti kəndlərimizdən biri də Cəyirli kəndidir.

Qobustan-Xilmilli yolundan kəndin mərkəzinə qədər olan əsas yolun uzunluğu 2700 metr məsafədir. Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun rəhbərliyi və bir qrup kənd sakinlərinin təşəbbüsü ilə bu kəndə gedən yolun yenidən qurulmasına oktyabr ayında start verildi. Belə ki, İbrahimov Şirzad, Babayev Soltanəli, İbrahimov Ramiz, Məmmədov Aşef, Təhməzov Qardaşbala, Məcidov Zabit və

s. kənd sakinlərinin rəhbərliyi ilə maliyyə vəsaiti toplanaraq yolun inşasına başlandı. İlk olaraq yolun alt hissəsi və yolun kənarları qurulduqdan sonra 2700 metr məsafəyə 150 ton asfalt alınaraq qara örtük vurulmağa başlandı. Bir neçə gün ərzində işlər yekunlaşdırıldı. Qeyd etmək istəyirəm ki, Cəyirli kəndinə gedən yola 6 ədəd su ötürücüsü (körpü) qoyulmuş, yolun kənarlarına isə su arxları çəkilmişdir. Ümid edirik ki, yaxın zamanlarda ölkə rəhbəri cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğı nəticəsində qalan digər kəndlərimizin də yolları çəkilərək kənd sakinlərinin istifadəsinə veriləcəkdir.



“Prokurorluq işçilərinin peşə bayramı günü”



Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır.

Bu münasibətlə Qobustan rayon icra başçısı cənab Adil Məmmədov, Qobustan rayon prokuroru və prokurorluq orqa-

nının işçiləri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Pro-



kurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Ulu öndər Heydər Əliyevin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında olan yerini müəyyənləşdirməklə prokurorluğa dövlət səviyyəsində göstə-

rilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur. Çox sevindirici haldır ki, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və

diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülmür.

Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur.

Onun vaxtında kral mənafələrinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnek kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir.

5 oktyabr - Beynəlxalq Müəllimlər günüdür



Müəllimlər günü YUNESKO-nun qərarı ilə 1966-cı ildən bayram olunur. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.

Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərfəli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. “Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolunu olduğunu bilir və onu qiymətləndirməlidir. Mən isə bütün varlığımı, keçdiyim həyat yolu ilə həmişə məktəbə, müəllimə borcluyam.” Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diq-

qətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsədüfi deyil ki, 21-ci əsr Azərbaycanında əsl təhsil bumu yaşanır. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilib, əlavə korpuslar inşa olunub. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimül olmaqla, onların məsuliyyətini də artırır. Artıq 4 ildir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkə-

mizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. Müsabiqənin yekunlarına əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan 50 ümumtəhsil məktəbinin hər birinə on min manat, “Ən yaxşı müəllim” müsabiqəsində qalib gələn yüz müəllimin hər birinə beş min manat məbləğində birdəfəlik pul mükafatı verilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyevin 6 sentyabr 2010-cu il tarixli sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində çalışanların əmək haqları sentyabrın 1-dən 10% artırıldı. Ucqar kəndlərə işləməyə göndərilən müəllimlərə xüsusi imtiyazların verilməsi də müəllim əməyinə verilən qiymətdən xəbər verir. Həmişə olduğu kimi, bu ilki Bilik günündə də iştirak edən Prezident İlham Əliyev dövlətin təhsilə və təhsilin əsas siması olan müəllimə göstərdiyi diqqəti bir daha təsdiq etdi və bunun davamlı olacağını diqqətə çatdırdı. Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram. Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır. Son illər ərzində 2161 məktəb tikilib və təmir edilmişdir. Bütün məktəblərdə kompüter sinifləri yaradılıb. Hesab edirəm ki, Azərbaycanda təhsilin səviyyəsi müasir tədris prosesinin inkişafı hesabına daha da qalxacaqdır.

Azərbaycanda dərs ili yeni başlayıb. Demək, Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərilir.

“Qobustan” qəzetinin baş redaktoru R.Şahbazov



Təklə Mirzəbaba kəndinə yol çəkilir

Qobustan rayonunun gözəl təbiətli, səfali, mədəni kəndlərindən biri olan doğma Təklə Mirzəbaba kəndimizin yolları illərdir ki, çox bərbad vəziyyətə düşmüşdü. Bu vəziyyət kənd camaatı üçün ciddi narahatçılığa səbəb olurdu. Xüsusən qış aylarında kəndin əsas yolları keçilməz hala gəlirdi...

Yollarımız asfaltlanır.

Kəndimiz müasirləşir.

Yeni çəkilmiş teleqraf xətləri yeni asfaltımızla şəhər görüntüsü yaradır.

Bundan ötrü Azərbaycanı daha da gözəlləşdirməyə davam edən sevimli prezidentimiz cənab İlham Əliyevə kənd camaatı adından səmimi təşəkkürümüzü bildiririk.

Xeyirsevər insanlarımıza, hörmətli başçımız Adil Məmmədova və bu işdə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

Təkləmirzəbaba kənd sakini İsgəndərli Vüsal



Dünyada karbohidrogen ehtiyatlarının azaldığı bir vaxtda ənənəvi enerji ilə yanaşı alternativ enerjiyə olan tələbat bu sahənin inkişafını daha da vacib edir.

Bu məqsədlə 2011-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə dünyada ilk dəfə olaraq Qobustan Hibrid Elektrik Stansiyasının təməli qoyulmuşdur. Hibrid Stansiya-külək, günəş, bioqaz, elektrik satansiyalarından və "Təlim və Tədris Mərkəzi" ndən ibarətdir. Stansiya 18 aprel 2013-cü ildən enerji şəbəkəsinə qoşulmuş və il ərzində 3.763milyon m3 təbii qaza qənaət olunmasına kömək edir. Stansiyada 3 ədəd 0,9 MVT-luq külək turbini, 64 ədəd günəş invertoru və 0,7MVT-luq bioqaz generatoru quraşdırılmışdır. Layihə gücü 6,4 MVT-dur. Layihə üzrə 12000 ədəd günəş paneli quraşdırılıb. Bunlardan 3968 ədəd şəbəkəyə qoşulmuş, 8032 ədəd qoşulmağa hazırdır.



Stansiya bu günədək 24.680.435 kVt saat enerji istehsal edib. Orta illik istehsal 3.700.000 kVt saatdır.

Burada yarımstansiya və inverter binaları, idarəetmə Mərkəzi tikilmiş, avadanlıqlar ən son texnologiyalardan istifadə etməklə Skada sistemi ilə idarə olunur. İstehsalın daha da artırılması məqsədi ilə təxirəsalınmaz işlər aparılır.

Təlim və Tədris Mərkəzinin ərazisində 10 ədəd kotec tikilib. Hər bir kotecə isti su təminatı üçün günəş kollektoru, enerji ehtiyacı üçün günəş panelləri quraşdırılışdır. İstixana binası ilə təmin olunmuşdur. Tələbə və məktəblilərin, həmçinin işçilərin təlim keçməsi üçün təlim meydançasında kiçik güclü külək turbinləri və sair avadanlıqlar quraşdırılmışdır. Ərazidə çox sayda meyvə ağacları əkilib və yaşıllıqlar salınıb.

Mərkəz açılandan bu günkü günümüdə kimi mərkəzə müxtəlif xarici ölkələrdən nümayəndə heyəti (Fransa, Koreya,

“Alternativ və Bərpa Olunan enerji Mənbələri üzrə Dövlət Agentliyi” “Azalternativenerji” MMC-nin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi



İran, Türkiyə və s.) və nümayəndələr qonaq gəlmişdir.

Mərkəzde turlar və tədris

hroqramları təşkil olunub. Məktəblilər və ali təhsil ocaqlarından maarifləndirici görüşlər ke-

çirilib.

Gələcəkdə də Qobustan şəhərində "Ağıllı şəbəkə"nin qu-

rulması, stansiyanın layihə gücünə çatdırılması yönündə işlər görülür.



Cəyirli kəndində Çalov kənd sakinlərində iştirak etməklə "Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq, erkən nikah" adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Qobustan RIH-i başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva, Hüquq Şöbəsinin müdiri Ayten Əhmədova, hüquq şöbəsinin məsləhətçisi İradə Məmmədova və psixoloq Şəfaq Gülverdiyeva iştirak edirdilər.

Tədbirdə Təranə Güləliyeva çıxış edərək bildirmişdir ki, erkən nikahdan danışarkən ilk öncə nikahdan, onun bağlanması qaydasından və şərtlərindən qısaca danışmaq istədim. Ailə məəcəlləsinin 2-ci bölməsi, 3-cü fəsli nikahın bağlanması və nikaha xitam verilməsinə həsr olunmuşdur. Ailə məəcəlləsinin 9-cu maddəsi nikahın bağlanması qaydalarına həsr olunur. Belə ki, nikah rayon, şəhər qeydiyyat şöbələri, habelə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kənd-

“Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq, erkən nikah”

lərdə icra hakimiyyətinin nümayəndəlikləri tərəfindən də aparılır. Xüsusi hallarda hamiləlik, uşağın doğulması kimi hallarda nikah ərizə verilən gün bağlana bilər. 2016-cı il tarixdə yeni dərc olunmuş Azərbaycan Respublikasında Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyanı görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma halları

nı artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.

Məişət zorakılığı- yeni yaxın qohumluq münasibətlərindən birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər verması başa düşülür.

Fiziki zorakılıq- birinin digərinə qəsdən fiziki təzyiq göstərməsidir. Sağlamlığına zərər verması, işgəncə verməsi, vəs.

Psixoloji zorakılıq-qəsdən psixoloji təzyiq göstərmə və ya dözülməz psixoloji şərait yaradılması başa düşülür.

Məişət zorakılığı barədə şikayətlərdə cinayət tərkibinin

əlamətləri olmadıqda, həmin şikayətə müvafiq icra hakimiyyəti orqanı baxır.

Əməlinde cinayət tərkibi və ya inzibati xəta tərkibi olan şəxslər barədə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanına müraciət edilir. Məişət zorakılığının təkrarlanmaması üçün, öncə yazılı xəbərdarlıq edilir, sonra məlumat daxil olduğu vaxtdan 24 saat ərzində 30 günlük qısamüddətli mühafizə orderi verilir. Vətəndaş xəbərdarlığa riayət etməzsə, 30 gündən 180 günə qədər uzunmüddətli mühafizə orderi verilməsi üçün ya vətəndaş özü yada icra hakimiyyəti orqanı məhkəməyə müraciət edir.

Sonra məktəb müəllimləri və vətəndaşlar öz fikirlərini, təkliflərini bildirdilər.

Dişlərin professional təmizlənməsi

7 may 2019-cu ildə Ölkə Prezidenti Cənab İlham Əliyev yenidən qurulmasından sonra açılışını etdi. Bu həm Qobustan əhalisi, həm də Qobustan hakimləri üçün əhəmiyyətli bir hadisə idi.

Biz həkimlərə hərtərəfli əmək fəaliyyəti ilə məşğul olmaq üçün normal şərait yaradılmasına görə Cənab Prezidentə öz təşəkkürümüzü bildiririk.

Açılışdan sonra rayon icra başçısı Cənab Adil Məmmədov demək olar ki, hər gün xəstəxananın işi ilə maraqlanı və hər cürə dəstəyini göstərir.

Xəstəxananın baş həkimi həkim-oftalmoloq Emin Hüseyn vaxtaşırı həkimlərlə yığıncaqlar keçirir, hər dəfə lazımı tapşırıqlarını verir və çatışmazlıqların dərhal aradan qaldırılması üçün əlindən gələni əsirgəmir.

Biz həkimlərə isə əvvəlkindən də daha məsuliyyətlə çalışmaq və əhalinin sağlamlığının qorunması üçün bilik və bacarığımızı artırmaq düşür.

Əziz oxucular, sizinlə bu görüşümüzə dişlərin professional təmizlənməsi haqda söhbət açacağıq. Sual oluna bilər ki, biz evdə də dişlərimizi təmizləyirik. Fırça var, diş macunu var, götür təmizlə, daha nə üçün həkimə getməliyik?

Əlbəttə ki, hər bir kəs gündə 2 dəfə yeməkdən sonra dişlərini fırçanın üzərinə diş macunu çəkməklə təmizləməlidir!!!

Bes elə isə dişlərin həkim tərəfindən professional təmizlənməsi niyə görə vacibdir?

Ağız boşluğunda, eləcə də dişlərin üzərində müxtəlif diş çöküntüləri və milyardlarla mikroblar yaşayır. Gəlin bir anlıq milyardın nə qədər böyük olduğunu təsəvvür edək. Belə ki, əgər sizin 1 milyard pulunuz varsa, hər gün 27 000 xərcləşənliz bu pul sizə 100 il bəs edər. Bu mikroblar orqanizmə üçün əlverişsiz, onlar üçünsə əlverişli şərait yaranan kimi patogen hala, yeni xəstəlik törətmə halına keçirlər.

Diş ərpi, diş pilyə, diş daşları diş çöküntüləridir. Diş ərpi və diş pilyə qidalardan, ağız boşluğunda yaşayan mikrobların həyat fəaliyyəti məhsullarından, diş daşları isə tüpürcəyin və qanın tərkibində olan mineralların çökməsi nəticəsində yaranır.

Təsəvvür edin ki, diş pilyə dişlərin üzərinə çökdüyü andan 2 saat sonra zərərli təsirini göstərməyə başlayır. Diş pilyə yapışqan bozuntul-sarı rəngdə xüsusi bir çöküntüdür və adi fırça ilə təmizlənmir. Diş daşlarını da fırça ilə

təmizləmək mümkün deyil. Bunlar dişlərin üzərində qalır və alt tərəflərində turş mühit yaranır ki, bu da ən qısa müddətdə minanın deminerallaşmasına və tezliklə də kariyesin əmələ gəlməsinə gətirib çıxarır.

Digər tərəfdən diş çöküntüləri parodont xəstəliklərinin əmələ gəlməsinə şərait yaradır. Belə ki, gingivit, parodontit, parodontoz, diş eti çəkilməsi (ressessiyası), müxtəlif infeksiyon xəstəlikləri məhz ağız boşluğunun və dişlərin pis gigiyenası nəticəsində yaranır.

Parodont xəstəlikləri içərisində ən çox rast gəlinəni gingivit və parodontitlərdir. Diş eti qanamaları, diş ətinə göynmələr, diş eti rənginin qızarması və s. hallara çoxunuz özünüzdə və ya yaxınlarınızda rast gəlmisiniz.

Diş ərpi normada fırça ilə təmizlənir. Əgər hər gün dişlər fırça ilə gündə 2 dəfə təmizlənirsə, o zaman diş ərpinə demək olar ki, rast gəlinməyəcək.

Diş daşları yuxarıda qeyd etdiyimiz kimi, tüpürcəyin və qanın tərkibindəki müxtəlif mineralların çökməsi nəticəsində yaranır. Dişin üzərinə çökərək altında turş mühit əmələ gəlir, bu isə kariyesin əmələ gəlməsi üçün optimal şəraitdir.

Diş daşlarını və müxtəlif diş çöküntülərini yaxşıca təmizləmək üçün hər bir kəs 6 aydan bir həkim-stomatoloqun yanında dişlərini professional təmizlətməlidir.

Professional təmizləməyə nələr daxildir və bu prosedura ağrıdırımı?

Dişlərin professional təmizlənməsi bir neçə mərhələdən ibarətdir.

Professional təmizləmə ultrasəsli skeler aparatı ilə həyata keçirilir və heç bir ağrı hissiyyəti yoxdur. Təbii ki, azacıq diskomfort olacaq. Əgər yüngül ağrı hiss olunursa, o zaman aeroxolla yerli keyləşdirmə aparılır.

Ultrasəsli skelerlə diş daşları hərtərəfli təmizləndikdən sonra Air-Flow aparatı ilə dişlərin təmas səthləri və digər səthlər təmizlənir.

Üçüncü mərhələdə isə xüsusi alətlərlə dişlər yaxşıca cilalanır.

Dördüncü mərhələdə dişlərin üzərində flüorlu lak çəkilir.

Xatırladı ki, professional təmizləmədən sonra dişlər 1 ton ağırlıq.

Evde istifadə etmək üçün lazımı dərmanlar yazılır. Məsləhət verilir.

Sağlamlığınızı qoruyun və işini bilənlərə etibar edin!

**Həkim-stomatoloq
Haqverdiyev Mürsəl**

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhər sakinləri ilə səyyar görüş keçirdi



Qobustan rayon icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov şəhər sakinlərinin problemlərini, təklif və istəklərini dinləmək üçün 25 oktyabr 2019-cu il tarixdə Qobustan şəhər 2 sayılı tam orta məktəbdə səyyar görüş-qəbul keçirmişdir.

Tədbiri giriş nitqi ilə açan İƏD üzrə nümayəndə Məlikağa Əhədov gələn qonaqları salamlaraq rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə prezidentinə cənab İlham Əliyevə şəhər sakinləri adından təşəkkür etdi. Sonra RİH-nin başçısı Adil



Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qobustan rayonuna səfərləri, dövlətimizin, və dövlət rəhbərinin rayonumuza diqqəti və qayğısı barədə sakinlərə məlumat verib. RİH başçısı bildirib ki, çoxsaylı sosial, istehsal,



emal, infrastruktur obyektlərinin, yeni yolların açılışı, səfərdən sonra cənab Prezidentin qəbul etdiyi sərəncamlar Qobustan rayonunun geniş miqyasda, çoxistiqamətli inkişafı üçün möhkəm əsas yaradır. Hər bir inzibati ərazi dairəsi, hər bir kənd, hər bir rayon sakinləri qarşıya qoyulmuş vəzifələrin, yeni layihələrin həyata keçirilməsi üçün fədakarlıqla çalışmalıdır.

İcra hakimiyyətinin başçısı daha sonra şəhərin həlli vacib problemlərindən və onların həlli yollarından danışdı. Qeyd edib ki, vətəndaşlar hər bir addımda, hər bir fəaliyyət istiqamətində qanunçuluğa riayət etməli, xüsusilə də torpaqlardan istifadə, tikinti məsələlərində, enerji resurslarından istifadədə diqqətli olmalıdırlar. RİH başçısı qeyd edilən məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə idarə-müəssisə rəhbərlərinə tapşırıqlarını verib.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Təklə Mirzəbaba kəndinin sakinləri ilə növbəti səyyar görüşü keçirdi

Qobustan rayon Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Təklə Mirzəbaba kənd sakinləri ilə səyyar görüş keçirdi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış

edərək rayonumuzda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

"ASAN könüllü"lərinə sertifikatlar təqdim olunub



Qobustan Rayon İcra Hakimiyyətində təcrübə keçən "ASAN könüllü"lərinə sertifikatlar təqdim olunub. Tədbirdə Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavinləri və könüllülər iştirak edib.

Bu dəfə 4 könüllü əsasən icra hakimiyyətinin aparatında 2 ay müddətində təcrübə keçiblər.

Sertifikatların təqdimatı tədbirində bildirilib ki, hazırda respublika ərazisində keçirilən bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətləri var. Qeyd edilib ki, könüllülük hərəkətinin inkişafından 3 tərəf bəhrələnir: ilk növbədə, könüllü özü bəhrələnir. O, çalışdığı sahədə böyük təcrübə əldə edir, özü üçün yeni strategiyalar müəyyənləşdirir. Könüllülük fəaliyyəti onların fərdi inkişafına təsir edir və gələcək kadr kimi formalaşdırır. 2-ci bir tərəf isə müəssisənin özü-

dür. Belə ki, gündəlik fəaliyyətinə könüllüləri əlavə etməklə özünün iş yükünü bir qədər yüngülləşdirir, gəncləri fəaliyyət sahələrinə cəlb edir. 3-cü tərəf isə vətəndaşdır. Vətəndaş müəssisəyə yaxınlaşdıqda onu elə qapıdaca cavan, gülərz, işləməyə həvəsli gənc könüllünün qarşılaması, onu lazımı yönə istiqamətləndirməsi və müraciət etdiyi məsələ ilə bağlı köməklik göstərməsi vətəndaş məmnunluğu yaradır. Beləcə könüllü + müəssisə + vətəndaş üçbucağı nəticədə tərəflərin səmərə əldə etməsinə dəlalat edir. Burada başlıca rol isə məhz könüllülər oynayır.

Sonda könüllülərə sertifikatlar təqdim edilib.



Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəmcəmli kənd sakinləri ilə səyyar görüş keçirdi



Qobustan rayon Cəmcəmli kənd tam orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Cəmcəmli kənd sakinləri ilə səyyar görüş keçirdi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadiq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.



“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Qobustan rayonu ərazisində seçicilərlə görüşlərin keçirilməsi üçün yerlərin müəyyən edilməsi haqqında

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Qobustan rayonu ərazisində seçicilərlə görüşlərin keçirilməsi üçün yerlərin müəyyən edilməsi məqsədilə

QƏRARA ALIRAM :

- 1.Qobustan rayonu ərazisində seçicilərlə görüşlərin keçirilməsi üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı təsdiq edilsin (siyahı əlavə olunur).
2. Sərəncam və ayrılmış yerlərin siyahısı rayon qəzetində dərc edilsin.

Qobustan rayonu İcra hakimiyyəti başçısının
13 noyabr 2019-cu il tarixli 085 nömrəli
sərəncamı ilə təsdiq edilmişdir.

Qobustan rayonu ərazisində seçicilərlə görüşlərin keçirilməsi üçün müəyyən edilmiş açıq və qapalı yerlərin siyahısı

S/s	Bələdiyyənin adı	Əhatə etdiyi yaşayış məntəqələri	Görüşün keçiriləcəyi yer	
			Açıq	Qapalı
1	Qobustan bələdiyyəsi	Qobustan şəhəri	Şəhərin Heydər Əliyev prospekti ilə Azadlıq küçəsinin kəsişməsində yerləşən boş sahə	Qobustan rayon Mədəniyyət Mərkəzinin akt zalı
2	Bədəlli bələdiyyəsi	Bədəlli,Sədəfli kəndləri və Üzümcü qəsəbəsi	Bədəlli kəndinin mərkəzindəki köhnə idarə binasının qarşısı	Bədəlli kəndinin mərkəzindəki köhnə idarə binası
3	Cəyirli bələdiyyəsi	Cəyirli və Çelov kəndləri	Cəyirli kənd Poçt şöbəsi binasının qarşısı	Cəyirli kənd klubu
4	Cəmcəmli bələdiyyəsi	Cəmcəmli və Damlamaca kəndləri	Cəmcəmli kənd klubunun binasının qarşısı	Cəmcəmli kənd klubu
5	Dərəkənd bələdiyyəsi	Dərəkənd kəndi	Dərəkənd kənd klubunun binasının qarşısı	Dərəkənd kənd klubu
6	Ərəbqədim bələdiyyəsi	Ərəbqədim, Göydərə və Nardaran kəndləri	Ərəbqədim kənd klubunun binasının qarşısı	Ərəbqədim kənd klubu
7	Ərəbşalbaş bələdiyyəsi	Ərəbşalbaş kəndi	Ərəbşalbaş kənd klubunun binasının qarşısı	Ərəbşalbaş kənd klubu
8	Xilmilli bələdiyyəsi	Xilmilli və Şıxlar kəndləri	Xilmilli kənd Mədəniyyət evi binasının qarşısı	Xilmilli kənd Mədəniyyət evi
9	Qurbançı bələdiyyəsi	Qurbançı, Çay Qurbançı, Ərəbşahverdi və Qaracüzü kəndləri	Qurbançı kənd klubunun binasının qarşısı	Qurbançı kənd klubu
10	Nabur bələdiyyəsi	Nabur, Bəklə və Cəngi kəndləri	Nabur kənd klubunun binasının qarşısı	Nabur kənd klubu
11	Poladlı bələdiyyəsi	Poladlı, Dağ Kolanı kəndləri	Poladlı kənd klubunun binasının qarşısı	Poladlı kənd klubu
12	Sündü bələdiyyəsi	Sündü kəndi	Sündü kənd Mədəniyyət evi binasının qarşısı	Sündü kənd Mədəniyyət evi
13	Şıxzahırlı bələdiyyəsi	Şıxzahırlı, İlanlı, Ceyrankeçməz kəndləri	Şıxzahırlı kənd klubunun binasının qarşısı	Şıxzahırlı kənd klubu
14	Təklə bələdiyyəsi	Təklə və Çuxanlı kəndləri	Təklə kənd klubunun binasının qarşısı	Təklə kənd klubu
15	Təklə Mirzəbaba bələdiyyəsi	Təklə Mirzəbaba kəndləri	Təklə Mirzəbaba kənd klubunun binasının qarşısı	Təklə Mirzəbaba kənd klubu
16	Yekəxana bələdiyyəsi	Yekəxana və Təsi kəndləri	Yekəxana kənd klubunun binasının qarşısı	Yekəxana kənd klubu

Oktabrın 1-dən 10-dək ölkəmizdə əhalinin növbəti siyahıyaalınması keçiriləcək. Əhalinin siyahıyaalınması ölkənin demografik və sosial sahədə gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas məlumat mənbələrindəndir.

Əhalinin sosial, iqtisadi və demografik strukturu haqqında siyahıyaalma məlumatları ölkənin sosial-iqtisadi vəziyyətinin kompleks qiymətləndirilməsi və inkişafın planlaşdırılması, bu istiqamətdə ölkə və regional səviyyədə dövlət proqramlarının işlənilib hazırlanması və həyata keçirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, əhalinin təbii hərəkətinin elmi araşdırılması, miqrasiya proseslərinin, işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi, həmçinin kadr hazırlığı sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi, peşəkar bacarıqların proqnozlaşdırılması və əmək bazarına uyğunluğunun təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir. Müstəqillik dövründə sayca üçüncü olan bu siyahıyaalma siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yeri, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdaışmasının və miqrasiyasının səbəbləri və sair haqqında ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Əvvəlki siyahıyaalmalardan əldə edilmiş məlumatlardan fərqli olaraq, bu il keçiriləcək siyahıyaalma zamanı ilk dəfə ölkə-

2019-cu ilin 1-10 oktyabr tarixində əhalinin siyahıya alınması

də sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin məşğulluğuna, mənzil-məişət şəraitinə və təhsilinə, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların şəhər və rayonlar üzrə əldə edilməsinə imkan yaranacaq. Əhalinin siyahıyaalınması zamanı şəxsi həyatda aid əldə ediləcək bütün fərdi məlumatların qorunacağını və konfidensiallığının təmin ediləcəyini nəzərə alaraq, ölkənin cari sosial-iqtisadi və demografik vəziyyətinin kompleks qiymətləndirilməsi və növbəti 10 ildə gələcək perspektivlərin planlaşdırılması üçün siyahıyaalma prosesində aktiv iştirak etmək, sualları dolğun və düzgün cavablandırmaq bir vətəndaş olaraq hər birimizin məcburi öhdəliyimiz olmaqla, həm də mədəni məsuliyyətimizdir. Siyahıyaalma zamanı əldə olunan məlumatlar sosial, iqtisadi sahələrin inkişafı, ümumilikdə əhalinin rifahının yüksəldilməsi üçün müvafiq siyasətin formalaşmasında və həyata keçirilməsində mühüm rol oynayır. Bununla yanaşı, əhalinin siyahıyaalınması nəticəsində əldə olunan məlumatlar dövlət büdcəsinin formalaşmasında (dəqiq statistik məlumatlar olmadan effektiv investisiya siyasətinin müəyyən edilməsi və dövlət maliyyə resurslarının bölgüsünə nail olmaq mümkün deyil), əmək ehtiyatlarından səmərəli istifadə və işsizliyin

azaldılmasında, səhiyyə, təhsil, kommunikasiya infrastrukturuları və mənzil fondunun inkişafı və bir çox digər sosial-iqtisadi problemlərin həll olunmasında olduqca zəruridir. Siyahıyaalmadan əldə olunan məlumatlardan ölkənin sosial-iqtisadi inkişaf sahəsində siyasətin formalaşdırılması, demografik cərəyanların təhlili, qəbul edilmiş inkişaf strategiyaları və proqramlarının səmərəliliyini qiymətləndirmək üçün istifadə edilir. Bir sözlə, əhalinin siyahıyaalınmasının nəticələri ölkəmizin sosial-iqtisadi həyatının bütün sferalarını əhatə etməklə statistik informasiya sisteminin əsasını təşkil edir. Məlumat üçün qeyd etmək lazımdır ki, cari ilin oktyabrın 1-10-da həyata keçiriləcək əhalinin siyahıyaalınması müstəqil Azərbaycan Respublikasının tarixində sayca üçüncüdür. “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2016-cı il 16 dekabr tarixli Qərarına əsasən siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və

mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin və şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçıları, müavinlərinin sədrliyi ilə ümumilikdə ölkə üzrə əhalinin siyahıyaalınmasına yardım komissiyaları (86 ədəd) yaradılıb, aidiyyəti dövlət orqanlarının əhalinin siyahıyaalınması ilə bağlı müvafiq vəzifələri müəyyən edilib. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin etmək məqsədilə geniş tədbirlər planı həyata keçirilib. Siyahıyaalma və sorğu və rəqərlərdə istifadə olunan terminlər milli normativ və beynəlxalq sənədlərə əsaslanır. Vərəqələr elə tərtib olunub ki, alınacaq məlumatlar bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə aparılmasına imkan yaratsın. 2019-cu il əhali siyahıyaalınması bütün əhali üçün vahid olan siyahıyaalma proqramı əsasında sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə etməklə sorğu yolu ilə aparılacaq. Bu yanaşma nəticəsində əhalinin faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə ediləcək. Siyahıyaalmanın

uğurla həyata keçirilməsinin əsas şərtlərindən biri də əhalinin siyahıyaalınmasının inzibatişdirilməsi və siyahıyaalma-yə cəlb olunacaq müvafiq kadr potensialının formalaşdırılmasıdır. Məlumdur ki, siyahıyaalmanın müvəffəqiyyətlə keçirilməsi əhali arasında maarifləndirmə işlərinin necə təşkil olunmasından çox asılıdır və bu məqsədlə əhalinin məlumatlandırılması üçün zəruri forma və metodlardan istifadə olunur. Kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilməsi əhalinin siyahıyaalınmasının mütəşəkkil keçirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. “Dəyənli gələcək naminə siyahıyaalınmada öz töhfəni əsirgəmə!” şüarı altında həyata keçirilən tədbirlərin əsas məqsədi əhalinin siyahıyaalmada könüllü olaraq fəal iştirakının təmin edilməsinə, siyahıyaalınmanın əhəmiyyəti və məqsədinə dair (ictimai maarifləndirmə və izahatı) təbliğat və maarifləndirmə işlərinin aparılmasıdır. Əziz Qobustanlılar dövlətimizin inkişafına, müstəqilliyimizin gücləndirilməsinə və ölkənin hər bir vətəndaşının sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verəcək əhalinin siyahıyaalınmasında fəal iştirak etmək hər birimizin vətəndaşlıq borcudur.

Qobustan Rayon Statistika İdarəsinin rəisi Ş.Qayıbov

Həkim Atam

İllərdir hər kəsə xidmət eyelədin
Xəstələrdən bir pul-maraq güdmədin
Gecə-gündüz dinclik nədir bilmədin,
El-obanı canından çox sevdin ,ata..

Hər xəstə üzünü sənə tutardı,
Qolu sinan,ürəyi sancan ,it tutan,
Hamısı dərmanın sənə tapardı
Sənə isə heç kim edə bilmədi dərman...

Sən Allah vergisiydin bu camaata
Qohum-əqrabaya,dosta-tanişa,
Şəfəli əllərin can verirdi canlara
“Balaş doktor” deyə çağıranlara.

Evdən çox xəstəxanada olardın,
Xəstələrin qeydinə sən qalardın.
Gec gələndə zəng edib halını sorardıq,
İndi xəstəxanada da yoxsan,evdə də yoxsan...

O qədər səmimi idin,o qədər sadə
Özünü dartmazdın heç vaxt,heç vədə,
Min dillə hamını sən dindirərdin
Uşaqdır-böyükdür fərqi bilməzdin...

Hərdən qışqırdın ,əsəbləşərdin,
Hər şeydən bezəndə sən hirsənərdin.
Amma üreyin yoxdu,tez yumşalardın
Heç kimin qəlbinə qıra bilməzdin...

Belə tez mi bezdin sən bu həyatdan?
Bizdən,yaxınlardan,dostdan-tanışdan.

Yəqin qismət çıxdı sənin ixtiyarından
Yoxsa sən əl çəkməzdin şirin canından...

Sən ki möhkəm idin,ağrımaz idin
Ağrısan da bizə heç deməz idin.
Gedişində də nə danışıb nə dindin
Səssiz-səmirsiz quş tək uçub getdin.

Gedişinlə bizləri yandırıb yaxdın
Bütün el-camaatı,yeri-göyü ağlatdın.
Hər bir kəsin pənah yeri olardın,
İndi isə bizi ümitsiz buraxdın...

Sən getdin elə bil dünyam qaraldı
Sən getdin elə bil can ayrıldı canımdan.
Sən getdin elə bil hər şey qurtardı,
Belə tez ayrılıq olar mı,ata?

Bu nə həyatdır belə,bu nə zülmüdür?
Sənsiz həyat ki elə ölümün özüdür.
Yoxluğun bizləri sarsıdıb üzür.
Ah-naləmizi duyursan,ata?

Yox,heç nə duymursan,hiss etmirsən,
Qəm-qüssəmizi eşitməyirsən,
Eşitsən məgər belə edərsən?!
“Dəlisən,ağlama sağam” deyərsən...

Heç qıyarsan mı göz yaşlarıma?
Anamın pərişan baxışlarına?
Bacı-qardaşımın iztirabına.
Belə vəfasızlıq olar mı ,ata?!

Necə dözümlü bu həsrətə ,hicrana?
Sənsiz keçən payızıma,qışıma.
İnana bilmirik biz yoxluğuna
Sanırıq xəstə üstünə getmisən,ata..

Səninlə bu yolları birgə gedərdik,
İndi bu yollarda sənsiz qalmışıq.
Süfrə ətrafında yeyib içərdik
İndi bu süfrədə ağlar qalmışıq.

Necə xoşbəxt idik biz o günlərdə
İndi o xoşbətlərdən uzaq qalmışıq.
Biz də sevinirdik sən də güləndə
İndi şirin gülüşünə həsrət qalmışıq..

Hərdən biz ağrıyıb nasazlayanda
Acıqlanıb “heç nə yoxdur” deyərdin.
Hərdən də biz soyuqlayıb yatanda
Xoş sözlənlə ağrımıza məlhəmdin...

Gözlerim axtarır səni hər yerdə
Evin hər küncündə,hər köşəsində.
Həyətdə,küçədə,hər bir məhlədə
Amma görə bilmirəm səni heç yerdə...

Niyə belə tez qaldım ki,atasız?
Sənle hələ çox idi arzularımız.
Dünya bizə yaman oldu vəfasız
Əcəl səni aldı bizdən amansız...

Həyat budur,belə etibarsızdı
Bütün ümidlərim qəlbimdə qaldı.
Həminin dərdinə Balaş çarə tapardı
Özü isə sonda çarəsiz qaldı...

Anamın üzünə baxa bilmirəm
Gözlerindəki qəmi silə bilmirəm.
Bizi ayrı salan dünyanı neynirəm?
Kaş birlikdə qocalardı atamla anam...

Gecə-gündüz sənçün dua edərdim,
Varlığına hər an şükür edərdim.
Ailəmi böyük nemət bilərdim,
Tanrı səni bizə çox gördü,ata...

Bilsəydin səni belə tez itirəcəm
Heç bu dünyaya göz açmazdım mən.
Öz bəxtimi özüm yazmış olsaydım
Ömrümdən ömrünə pay verərdim mən.

Ərköyündüm,özümü uşaq bilirdim
Sənin də gözündə heç böyümədim.
Bizləri tərk edib gedəndən bəri
Mən kiçik qızın da böyüdüm sanki...

Elə darıxmışıq nurlu üzünçün
Şirin gülüşünçün,danışığınçün
“Çayundan birin də gət” deyişinçün
Nələri qurban verərdik,ata...

Elə boş qalıbdır hər yer sənsiz
Evimizin səs-küyü,nəşəsi gedib.
Elə bil qaranlıqdayıq sənsiz
Çünki gözüümüzün işığı gedib...

Necə olur ki,sən indi həyatda yoxsan?
Hər gün bir yerdə olduğun insan
Necə olur ki ,bir anda dünyadan gedir?
Ömürlük,əbədi bizi tərk edir...

Həminin atası ölür deyirlər
Amma hamı kimi deyildin ki sən.
Sənin tək qayğıkeş,mehriban ata
Çətin ki hər övladın qisməti ola...

Nəzrin Mənsimova

Bəzən həyatda oturub səmadakı ulduzlara tamaşa edirik. Xəyalım bir səyyaha dönüb məni çox uzaqlara aparır. Həmişə başımı qaldırıb göy üzündəki saysız-hesabsız ulduzlara baxanda insan taleləri haqqında fikirləşirəm. Axı deyirlər ki, göydə hər kəsin öz bəxt ulduzu var.

Birdən seyr etdiyim ulduzların arasından biri çox sürətlə "axıb" yoxa çıxır. Uşaqlıqdan eşitdiyim sözlər qulaqlarımda səslənir: "Kiminsə ulduzu sondu, ömrü sona çatdı" Görən kimdir bu ulduzun sahibi? Bu sönən ulduzlar haqqında qərribə bir əhvalat da danışdırlar (bunu da uşaq vaxtı eşitmişdim) Deyirdilər ki, ulduzlar sönmür bir neçə saniyəlik yerə enib ömrü sona yetmiş bir insan övladını göylərə qaldırır, onun orada sonsuzadək yaşamasını təmin edir, çırağını ---heç vaxt sonməyən ulduzunu əbədi olaraq orada yandırır. Uşaq ikən bunlara çox inanırdım. Böyüdükdən sonra əbədi yaşamaq üçün göylərdə ulduz olmağın o qədər də vacib olmadığına yəqin etdim. "Sönməyən ulduza" dönmək üçün el-obada sözün, izin qalsın - deyə sağlığında insanlığın ən ali mərtəbəsinə yüksəlməyin əsl mənasını dərk etmək üçün tanıdığım çox insanlar sırasında tanınmış pedaqoq, Əməkdar müəllim Davud Orucovun adı ona görə mənə daha doğmadır ki, onu tanıdığım gündən ömrünün sonuna qədər və ölümündən sonra belə adına, sanına hörmət və izzətdən başqa heç bir şey görmədim, eşitmədim. Bütün həyatı böyük bir elə başucalığı gətirən el təəssübkeşi, əsl ziyalı olan Davud müəllim haqqında üçüncü məqaləmi təqdim etmək istəyirəm. Bu dəfə onun dillər əzbəri olan ziyalılığını ön plana çəkmək istəyirəm. O, bu gün də açıqfikirli, yüksək dünyagörüşünə malik bir ziyalı kimi xatırlanır.

Hər elin, hər obanın içərisindən elə seçilmiş insanlar çıxır ki, onların əməlləri illər uzunluğunda dastan olur. Zaman keçir, onları şəxsən tanımayan yeni nəsillər insanları onların bəzələrində dolaşan "hekayətləri" dinlədikcə, el arasından çıxmış bu insanların etdiklərini eşitdikcə el təəssübkeşliyinin nələrə səbəb olduğunu bir daha dərinlən anlayır. Onlar kimi yaşamağa, insanlığa bəzək olmağa çalışırlar. Davud Orucov çox ziyalılara örnek olacaq bir insan idi. Hər şeydən əvvəl söylədiyim kimi təəssübkeş idi. Sovet İttifaqının tərkibində yaşayan on beş respublikanın hər bir vətəndaşının o zamanlar qazandığı nailiyyətləri alqışlayırdı, bütün millətlərə, xalqlara böyük ehtiramla yanaşırdı, amma bir azərbaycanlının, bir şirvanlının İttifaq miqyasındakı uğurunu görəndə sevincinin həddi hüdudu olmazdı. Yəqin elə ona görə də Nərimankənd məktəbinin direktoru olduğu illər ərzində həm müəllimlər içərisində, həm də şagirdlər arasında təbliğ etdiyi fikirlərdən biri də bu idi. "Harada olursunuz olun, el oba təəssübkeşliyini unutmayın."

"Mən yer üzündə müəllimdən şərəfli ad tanımıram"

Heydər Əliyev

Sönməyən ulduzlar

(Əməkdar müəllim Davud Orucovun əziz xatirəsinə)



Davud müəllim haqqında səslənən fikirlər içərisində ən çox diqqətimi çəkən, onun haqqında deyilən, çoxlarından eşitdiyim bir ifadə var. "O kişi elmi dərəcəsi olmayan alim idi." Azərbaycan ədəbi tənqidi, etnoqrafiyası, tarixi, mədəniyyəti, musiqisi haqqında danışanda onun söylədikləri bir məktəb direktorunun biləcəyi elmi, tənqidi, yaradıcı materiallardan həddindən artıq yüksək səviyyədə idi. Onun mülahizələrinə qulaq asanda adam özünü böyük bir auditoriyada, görkəmli akademik qarşısında hiss edirdi. Danışdığı hər bir mövzunun qarşısındakına tam aydın olması üçün tutarlı dəlillərlə elmi mənbələrə müraciət edir, öz mülahizələri və düşüncələri ilə onları tutuşdurduqdan sonra yekun fikrə gəlirdi. Onun dəyərli fikirləri bir çox elm adamları üçün ideya qaynağı olmuşdur. Zamanında bunu etiraf edənlər və etməyənlər çox olsa da, bu gün çoxları bu faktı çəkinmədən söyləyir. Bu fikirlər onun yüksək savadını, ictimaiyyət arasında ona verilən qiyməti göstərir. Davud müəllimin böyüklüyü onda idi ki, o bir dəfə də olsun bu sahədə kiməsə kömək etdiyini söyləməzdi. Alimlərin müəllimini bu gün belə xatırlamağımızın səbəblərindən biri də elə bu idi.

Ziyalılığın ən böyük şərtlərindən biri də sözünün keçərliliyi olmasıdır. O, istənilən şəraitdə sözünün deməyi bacaran cəsarətli bir insan idi. Heç kəsdən, heç nədən çəkinmədən sözü üzə deməyi sevən, kiminsə arxasında danışmağı əskiklik sayan Davud müəllimin el obadakı nüfuzunun əsas səbəblərindən belə də birincisi bu idi. "Elin gözü tərəzidir" deyirlər. Tərəzinin ağır gözündə idi onun ziyalılığı. İş düzəldən adam idi. "İş" sözünün arxasında nə qədər çətin məqamlar olsaydı belə, verdiyi sözü tutan, nəyin bahasına olursa olsun, qol qoyduğu bir işi düzəltməyincə geri çəkilməzdi. Bir

iş düzəltmək üçün haralara gedib çıxardı. Respublikanın ən ali orqan və təşkilatlarında onun sözüne etibar edirdilər. O işin dalınca Davud müəllim gəlibsə, düzələndir. Amma o da hər işin arxasınca gedən adam deyildi. Kimin harada fayda verəcəyini gözəl bilirdi. Bəzən ondan elə xahişlər olunurdu ki, adam və istəyi arasında heç bir uyğunluq görmüdü. O zaman həmin adamı inciməyəcəyi bir şəkildə yola salardı.

Davud Orucov hələ ömrünün kamillik yaşına çatmamışdan üzünə bütün elin ağsaqqalı olmaq kimi bir vəzifə götürmüşdür və o öz ağsaqqallıq mövqeyini ömrünün axırınadək qoruyub saxladı. Uşaqdan böyüyə hamı bir çətinliyə düşəndə, ağsaqqal sözüne ehtiyac duyanda onun yanına gəlirdi. Ədalətli təklifləri ilə ən gərgin mübahisəli məsələləri həll edər, hər kəs onun məsləhət bildiyi sonuca sözsüz razılaşırdı. Heç kəsi incitməzdi. El içində "qal yatan, qan batıran kişilər"dən söz düşəndə Davud müəllimin adı birinci sırada çəkilir. Ən mübahisəli, münaqişəli məsələlərdə camaat ona müraciət edərdi. "İpə sapa yatmayan" "çox oğulları" ram eləmişdi. İndi də el obada bir hadisə baş verəndə "Bax burda Davud kimi bir ağsaqqal gerekdir"- deyib təəssüflənənlər az deyil. Yol bilən, yol göstərən, xeyirdə, şər-də camaatın yanında olan adam idi.

Bu gün çox səslənən və hamını narahat edən bir ifadə var. "İndi ağsaqqal sözünə baxan yoxdur, böyük-küçük anlayışı aradan götürülüb". Bunun müxtəlif səbəblərini araşdırmağa çalışırlar. Çoxlarını düşündürən bir sual yaranır. Niyə gənclər böyüklərə hörmət etmir, qulaq asmır? Bizim gənclik illərimizdə tanıdığımız ağsaqqallar Davud Orucov, Bəybalə İsmiyev, Heyət Şikarov və başqaları bizim üçün ona görə əlçatmaz ucalıqda dayanan ağsaqqallar hesab olunurdu ki, on-

ların özləri hər şeydən əvvəl yüksək mənəviyyata sahib olan insanlar idi. Bu gün gənclərimizin belə müdrik ağsaqqalara böyük ehtiyacı var.

Həddindən artıq mədəni bir insan olan Davud müəllim istər uşaqlarla, istərsə də böyüklərlə rəftarında hər kəsə hörmətlə yanaşar, özünün yüksək mənəvi əxlaqi dəyərləri ilə seçilirdi. Onun insanlarla davranışı hələ də nümunə olaraq danışılmaqdadır. Ən gərgin vəziyyətlərdə belə səbirli idi. Kimsə onun dilindən kobud bir ifadə eşitdiyini söyləyə bilməz. Dalğın, yorğun zamanlarında heç nədən, heç kəsdən şikayət etməzdi. Təmkinli idi. Başçılıq etdiyi böyük bir kollektivdə də hər kəsdə özündə olan əxlaqi keyfiyyətləri, savadı, mədəniyyəti görmək istəyirdi. Xüsusən şagirdlərin təhsilindən çox təربiyəsinə nəzarət edərdi. Yaxşı yadımdadır bir dəfə bir-biri ilə savaşan uşaqlardan davadalaşın səbəbini soruşanda onlardan biri digərinin onun ünvanına söylədiyi söyüşü tam çılpalığı ilə bütün sinfin qarşısında təkrar etdi. Həmin uşaq məktəbin yaxşı oxuyan şagirdlərindən biri idi. Davud müəllim uşağa sözünün gerisini deməyə imkan vermədi. Onların hər ikisini danladı, amma o uşaqlara deyəcəyi sözü sonra bütün sinfə müraciət kimi söylədi ki, Loğmandan soruşdular: "Ədəbi kimdə öyrəndin?"

Cavab verdi: "Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim."

Yerli yerində xalq hikmətindən istifadə edərək nəsihətini, tövsiyəsini daha da təsirli edirdi. Onun məqamında işlətdiyi kəlamlar nə qədər gəncin, uşağın doğru yol seçməsinə səbəb olmuşdur.

Davud müəllimin məktəbində bir uşağın nadincliyi, naqisliyi təkəcə onun cəzalandırılması, danlanması ilə bitmirdi, bu həm də başqalarının təربiyəsi üçün bir vasitəyə çevrilirdi. O ən çə-

tin təربiyə olunan uşaqları belə sözü, əməli ilə dəyişdirə bilirdi. Bu hər pedaqoqun bacara biləcəyi bir iş deyildi. Hamı deyirdi ki, onda sanki bir sehr var idi. Amma mən bu yerdə böyük rus pedaqoqu A.S.Makarenkonun sözlərini xatırlayıram. Müəllim özünü elə aparmalıdır ki, onun hər hərəkəti təربiyəyə xidmət etsin, hər zaman mövcud anda nə istədiyini və ya nə istəmədiyini bilməlidir. Bunu bilməyən müəllim necə təربiyə işi ilə məşğul ola bilər."

O, qarşısındakının müsbət keyfiyyətini açmağa bilir və onun köməyi ilə insanı ələ almağı bacarırdı. Yaşlı nəsil gözəl bilir ki 60-80 - ci illərdə də A.S. Makarenkonun təربiyə üsullarında istifadə etmək dəbdə idi. Bəzən oxşar bir halda eynən Makarenko üsulunu tətbiq edən müəllimlər olurdu. Nəticələr üst - üstə düşürdü. Elə Davud müəllim də pedaqogiya tarixində adı əfsanəyə çevrilən məşhur simanın fəaliyyətini dərinlən bilir, müəllimlərə onu döndə-döndə onu oxumağı tövsiyə edərdi. Lakin onu təkrar etməklə istənilən uğurlu nəticəni qazana bilməyənlərə eyni hərəkəti edən iki uşağı eyni üsulla tənbeh etməyin düzgün olmadığını söyləyirdi. Müəllimləri hər şagirdin fərdi psixologiyasını dərinlən öyrənməyə çağırırdı. Pedaqoji ədəbiyyatı dərinlən bilirdi Davud müəllim. Sovet dövrünün öyrətdiyi Y.A.Kamenski, K.D.Uşinski kimi pedaqoqlarla kifayətlənmirdi. Xüsusən də böyük filosof Nəsirəddin Tusinin əxlaqi görüşlərini yüksək qiymətləndir, gənc müəllimlərə "Əxlaqi - nasiri" oxumağı tapşırırdı. R. Rəfəndiyev, N.Nərimanov, F.Köçərli və başqalarının pedaqoli görüşlərindən faydalanmağı döndə-döndə tövsiyə edirdi. Onun hər sözü, hər tapşırığı əksər müəllimlər tərəfindən sözsüz qəbul edilirdi. Elə ona görə də onun məktəb direktoru işlədiyi illər ərzində Nərimankənd məktəbində say - seçmə müəllimlər dəstəsi var idi. Hansı ki bu gün onların hər biri haqqında fəxrle danışılır. Adlarını sadalayarkən kimisə unutmamağın günah olduğunu düşünürəm. Amma onların adlarının bir çap verəqinə sığa biləcəyinin mümkünsüzlüyünü də başa düşürəm. Öz savadı, pedaqoji ustalığı ilə şöhrət qazanan Kə Ağasəf Qayıblı, Kənan Axundov, Abasxan Allahverdiyev, Bəhlül Əlicanov, Osman Nəbiyev, Nəcəf Nəcəfov, Cəlal Musayev, Zivər İbrahimova, Zərnışan Əfəndiyeva, Sona Zahidova, Zivər Şixiyeva, Məcnun Adıgözəlov, Nizam Qədirov, Ağamirzə Ağqmirzəyev, İmran Sabirov və başqaları direktor Davud Orucovun rəhbərliyi ilə elə bir gözəl təhsil ocağı yaratmışdılar ki, bütün respublikada tanınan məktəb, hətta Sovetlər dövrünün ən böyük göstəricisi sayılan SSRİ Xalq Təsərrüfatı Naliyyətləri Sərgisinin iştirakçısı olmuşdur. Respublika mətbuatında Davud müəllimin məktəbi haqqında tez - tez məqalələr dərc edilirdi. Bu məqalələrdə məktəbin qabaqcıl müəllimlərindən, məktəb direktorunun səriştəsindən, şagirdlərinin uğurlarından söz açılırdı.

(Davamı səh.8-də)

Sönməyən ulduzlar

(Əvvəli səh.7-də)

Məktəbin səs-sorağını eşidən qonşu kəndlərin düşüncəli insanları övladlarını Davud müəllimin məktəbində oxutmaq üçün Nərimankənd məktəbinə müraciət edirdi. O illərdə Nərimankənd məktəbində oxumuş şagirdlər indi respublikanın çox görkəmli ailə və mütəxəssisləridir. O illərdə Davud Orucovun əməyi yüksək qiymətləndirildi. "Qabaqcıl maarif xadimi", "Əməkdar müəllim", adını aldı. "Əmək-də fərqlənməyə görə" medallı, Sovet İttifaqının müxtəlif fəxri fərmanları və mükafatları ilə təltif olundu. Bir neçə dəfə Azərbaycan Müəllimlərinin Qurultayına nümayəndə seçildi. Məktəb həm İttifaqın, həm də respublikanın ən yaxşı məktəbləri ilə siz əlaqə saxlayırdı. Biz aşağı sinifdə oxuyanda Xaldan məktəbindən gələn qonaqları qarşılayırdıq bu gün də yadımdadır. Əllərimizdə sarı, qırmızı qızılgüllərdən, zənbəklərdən, yamaclardan yığıdığımız lələ, çobanyasdığı, zənbilçiyəyi kimi təbii çiçəklərdən hazırladığımız gül "buket"ləri bugünkülərdən çox fərqlənirdi. Hətta kimin buketinin daha gözəl olduğunu qonaqların gəlişinə qədər təyin edib həmin şagirdi alqışlayırdılar da. Quba rayonundan müəllimlər, şagirdlərlə dolu avtobusun Nəri-

mankənd kənd orta məktəbinin heyətinə daxil olması sanki böyük bir bayramın başlanğıcı idi. Belə görüşlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltməyi məktəblərdə sağlam mühitin, məktəblər arasında təşkilatı və mədəni əlaqələrin yaranmasını təmin etmək idi. Hər iki məktəb özünün yaxşı nəyi vardaşa ortaya qoyardı. Təcrübə mübadiləsi aparılardı.

Davud müəllim yaşıllığı, təbiəti, bağ-bağatı sevməyən adam idi. Həm öz heyətində, həm də məktəbində bu sahəyə xüsusi fikir verirdi. Məktəb direktoru olduğu illərdə (1952-1976) məktəbin heyətində müxtəlif ağaclar ekdirmişdi. O zamanlar məktəbdə hər ağacın üstündə karton lövhə asılırdı. Bu lövhədə həmin ağaca qulluq edəcək şagirdlərin adı, soyadı, hansı sinifdə oxuması yazılırdı. İki uşağın bir ağacı vardı. Ağaca qulluq elə təşkil olunmalı idi ki, həmin uşaqlar məktəbin digər şagirdləri arasında utanmasın. Bu işə sinif rəhbərləri xüsusi nəzarət edirdi. Məktəbi bitirən məzunlar ağaclarını yeni "bağbanlara" təhvil verirdi. Gözəl bir ənənə idi. Məktəbin heyətinə girəndə göz oxşayan yaşıllıq, gül-çiçək adamı valeh edirdi. Məktəbin heyətində bir bulaq da var idi. Bizdən öncə-

kilər söhbət edir ki, Davud müəllim o bulağı çəkdirmək üçün nə qədər əziyyət çəkmişdi. kənddəki üç bulaqdan birinin məktəbdə olmasının vacibliyini sübut edə bilmişdi.

Davud müəllim bir ziyalı kimi olaraq ən gözəl xüsusiyyətlərindən biri də onun insana dəyər verməsi idi. Onun məktəbində başqa yerlərdən işləməyə gələn müəllimlərə xüsusi qayğı göstərirdi. Onların qaldıqları ev, yaşadıkları şəraitlə, hətta nə yeyib içdikləri ilə də şəxsən maraqlanırdı. Bunu bir zamanlar Nərimankənddə yaşamış müəllimlərin dilində çox eşitmişəm. Məktəbdə qonşu kəndlərdən gəlmiş uşaqlar üçün yataqxana (o zaman internat deyirdilər) da var idi. Yataqxana sakinləri də Davud müəllimin qayğısı ilə özlərini evlərində olduğu kimi hiss edirdi. Gecələr gözələnildikdən yataqxanaya gələr, valideynlərindən uzaqda qalan bu yeniyetmələrin "nə işlə" məşğul olduqlarını öz gözləri ilə görür, onlarla əlaqəli məzmunlu söhbət aparardı. Bu qəfil yoxlamalar, bu söhbətlər o qədər təsirli olardı ki, yataqxana sakinlərindən kimsə şagirdə yaraşmayan bir hərəkət etməyi aqlının ucundan belə keçirməzdi.

1982-ci ildə ölkədə ilk peşə təhsilinə diqqət artmış,

onun inkişafı üçün bir sıra qərarlar qəbul edilmişdi. Rayonlarda peşə məktəblərinin yaranması və bu məktəblərə rəhbərlik edə biləcək şəxslərin təyini istər istər rayonda, istərsə də respublikada yetərincə tanınan kadrların seçilməsi əsas şərt idi. Məhz qəsəbəsində tədris istehsalat kombinatının nəzərində yaradılan 183 nömrəli peşə məktəbinə rəhbərlik Davud müəllimə tapşırıldı. Bu tədris öcağında dərz, çilingər, qaynaqçı, traktorçu, bənnə və başqa peşə sahibləri yetişirdi. Nərimankənd məktəbindəki uğurun yeni formasını Davud Orucov burada yaratdı. Bu peşə məktəbi də bütün respublikaya səs saldı. Məktəbdə 450-dən çox tələbə oxuyurdu. Məktəbi bitirənlərin işlə təmin edilməsi onun diqqət mərkəzində idi. Peşə məktəbini qurtaran gənclərin bir çoxunu təhsillərini davam etdirmək üçün Sovet İttifaqının böyük şəhərlərinə göndərirdi. Onlar ali təhsilli mütəxəssis kimi geri qayıdanda qazandıqları uğurlara görə hər kəsdən çox Davud müəllimə borclu olduqlarını söyləyirdilər.

Unudulmaz insan, əməkdar müəllim Davud Orucov hər kəsin qitə edəcəyi şərəfli bir müəllim ömrü yaşadı. Yaddaşlara müəllim simasını əbədi həkk etdirdi. Ruhunu şad olsun.

Qobustan şəhər 3 saylı tam orta məktəbin müəllimi, Əməkdar müəllim Sədaqət Məhərrəmov

2019-cu ilin noyabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, hesabatlar, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

● Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin oktyabr ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin noyabr ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

● 2019-cu il üzrə hesablanmış torpaq vergisinin yarısını cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

● 2019-cu ilin 4-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin noyabr ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

2019-cu ilin oktyabr ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

● Əlavə dəyər vergisinin bəyannaməsi,
● Aksiz bəyannaməsi,
● Yol vergisinin bəyannaməsi,
● Mədən vergisinin bəyannaməsi,
● Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və

● Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi

2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətdə tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

● Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

● Muzdlu işlə əlaqədar 2019-cu ilin oktyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik - 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 4-cü rübü üzrə bəyannaməni 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).

● Xüsusi notariusların 2019-cu ilin oktyabr ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin noyabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 4-cü rübü üzrə bəyannamə 2020-ci ilin yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd:

● 20.01.2020-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2020-ci il tarixə keçirilmişdir.

Elan

Əlbəyrov Rafiq Əli oğluna və ailə üzvlərinə DT və XK tərəfindən verilmiş, Qobustan şəhərində yerləşən torpaq sahəsinin plan və ölçüsü itdiyi üçün etibarsız sayılır.

Qobustan rayon prokurorluğu əməkdaşları tərəfindən 2019-cu ilin oktyabr-dekabr aylarında vətəndaşların yaşayış yerləri üzrə qəbuluna dair

Q R A F İ K

Sıra №-si	Vətəndaşların qəbulu keçirilən ərazi	Qəbulun keçirilmə vaxtı	Vətəndaşları qəbul edən məsul şəxs
1.	Qobustan rayonu İHB-nin Şıxzahırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	25.10.2019 11:00-13:00	Rayon prokuroru Ramin Hüseynov
2.	Qobustan rayonu İHB-nin Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	29.11.2019 11:00-13:00	Rayon prokuroru Ramin Hüseynov
3.	Qobustan rayonu İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi	27.12.2019 11:00-13:00	Rayon prokuroru Ramin Hüseynov

Qeyd: Kəndlərdə qəbulların keçirilməsi ilə əlaqədar əvvəlcədən rayon İHB-nin kəndlər(şəhər) üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə və bələdiyyələrə məlumat verilməlidir

**Qobustan rayon prokuroru
kiçik ədliyyə müşaviri Ramin Hüseynov**

**Təsisçi: Qobustan Rayon
İcra Hakimiyyəti**
www.qobustan-ih.gov.az

Baş redaktor:
Ruslan Şahbazov
Tel.: (050) 524 28 10
(070) 224 28 10

Ünvan:
Qobustan şəhəri, Heydər Əliyev prospekti. Qobustan Rayon İcra Hakimiyyətinin binası.
Qəzet ayda iki dəfə çıxır

Qəzet "Son dəqiqə"
mətbəəsində çap olunmuşdur
Tiraj: 2000
E_mail: qobustanqazeti@mail.ru